

“Nizami Gəncəvi İli”, yaxud Şərqi dəyərlərinin dünyəviləşməsi prosesi

Elnarə Akimova

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan

E-mail: miryusifzade@mail.ru

Annətasiya. Nizami irsi İslam Şərqi mədəniyyəti içindədir. Həmin dövrdə Azərbaycan ədəbiyyatı deyilən bir anlayış yox idi, ədəbiyyat büsbütn ümum-islam Şərqi mədəniyyəti içində qərarlaşmışdı. Belə bir əhvalın yetirməsi olan Nizamının çağdaş globalizə proseslərindəki xidməti hansı məqamları ilə spesifik ola bilər? Bu suala verilən cavablar diqqətdə saxlanmalıdır.

Qərbdə XIX əsrin sonlarında güclənən modernizm dalğasının bir təzahürü olaraq meydana çıxan feminism fikir axını ilə Nizamının qadın-kİŞİ münasibətinə münasibətini də müqayisə etmək yerinə düşər.

Bu poeziyada Allah sevgisi qabarlıqdır, amma bu sevgi doqmatik anlayış səviyyəsində deyil, insanı qul, kölə kimi görmür. Burada insan öz şəxsiyyətini qoruyan, mahiyyətini müxtəlif yönlərdən ortaya qoymağə çalışan forddır. Nizami dini buxov hiss eləmirdi, Avropalı islahatçılarından fərqli olaraq bu təcrübənin predmetinə Allahu qoymurdu. Allaha inam Nizamında heç bir halda şübhə alınmır.

Açar sözlər: Nizami Gəncəvi, modern, cərəyanlar, müstəqillik, bəşəri dəyərlər

Məqalə tarixçəsi: göndərilib – 05.09.2021; qəbul edilib – 15.09.2021

“The Year of Nizami Ganjavi” or the process of globalization of Eastern values

Elnara Akimova

Doctor of Philological Sciences

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: miryusifzade@mail.ru

Abstract. Nizami's heritage is within the Islamic Eastern culture. This is the reality of that time, there was no such concept as Azerbaijani literature at that time, and literature was firmly established in the entire Islamic Eastern culture. The service of Nizami in the processes of modern globalization, which is the embodiment of such a mood, can be specific. The answers to this question should be kept in mind.

In the West, it is worth comparing the attitude of Nizami to the attitude of women to men with the flow of feminism, which emerged as a manifestation of the wave of modernism, which strengthened at the end of the XIX century.

In Nizami, the word of God is also interesting. Unlike the European reformers, Nizami did not put God on the subject of this experience. Belief in God is not under any doubt in the Charter.

Keywords: Nizami Ganjavi, modern, currents, independence, human values

Article history: received – 05.09.2021; accepted – 15.09.2021

Giriş / Introduction

Artıq müharibə ağınları və zəfər sevinclərini, eləcə də pandemiya gərginliklərini özündə etibar edən 2021-ci ilin qələbə təntənəsini yaşamaqdakyıq və il girər-girməz ölkə başçısının bizləri "Nizami ili" sevinci ilə müjdələməsi mədəni iqlimə köklənməyə gözəl bir vəsilə olmaqla bərabər, maraq dairəsində olduğumuz indiki zamanda dünyaya bir də Nizami xalqı, Nizami milləti olaraq üz tutmağımızın mesajı kimi simvolik çalar kəsb edir. Belə, Nizami məhz bizim bir xalq, dövlət kimi varlığımızın siması statusunda tanıldılmışdır. Belə bir prosesə bizdə XX əsrin əvvəllərində cəhdələr edilmişdi. Lakin Sovet rejiminin əleyhimizə düşünləməs planları bütün başlanan prosesləri yarımcıq qoymaqla baham, xalqın milli oyanış əzminə güclü zərəbə vurdu. Bir tərəfdən, yaşıadığı iki dünya müharibəsinin faci nəticələri, digər tərəfdən, rejimin antimilli təbligat kampaniyası, xalqı öz kökündən, milli kimliyindən, keçmişindən, tarixi statusundan məhrum etmək siyaseti Azərbaycan insanının dünya məstəvisindən təklənməsinə gətirib çıxırdı. Öz genetik kodu və milli müəyyənliyi ilə bağlı düşüncələrinin bədii metnə köçürülməsinin qadağalarını yaşaması, həmçinin dünya məkanında gedən proseslərdən təcrid olunaraq qapalı məcrada fəaliyyət göstərməsi ona milli statusunu förləndirmə və fardıləndirmə imkanı vermədi. Belə bir müəyyənlik bir də Ümummilli lider Heydər Əliyevin üslubunda təkrar olundu.

Ösas hissə / Main Part

Heydər Əliyev bildirdi ki, hər bir xalqın, dövlətin məfkurə xətti onun dəyərlərinə, ırsinə verdiyi qiymətin əmsali ilə ölçülür. Ona görə iqtisadi coğrafiyanı böyük quruculuq işləriylə, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılmasıyla gerçəkləşdirdi. Azərbaycanın qapılarını Dədə Qorqudun, Babəkin, Nizaminin, Tusinin, Nəsiminin, Vaqifin, Hüseyn Cavidin, Şəhriyarın üzünə taybatay açmaqla, Azərbaycanın məfkurəvi necəliyini müəyyənləşdirdi əslində.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin ırsinə Heydər Əliyevin münasibəti konseptual səciyyəsi ilə seçilmişdir. Məhz onun təşəbbüsü ilə qəbul edilən "Azərbaycanın böyük şairi və müttəəkkiri Nizami Gəncəvinin ırsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 1979-cu il 6 yanvar tarixli qarar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami ırsinin və ümuman orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qararı isə nizamışunaslıqla əsaslı dönüş yaratmışdır. Xəlil Rza Ulutürkün "Gündəlyi"ndə əhəmiyyətli bir episod yer alır:

"Xəmsə" yaradıcısının anadan olmasının 840 illiyi bayramı keçirildənə böyük qazax şairi Oljas Süleymenovun Heydər Əliyəvə verdiyi sual yadimdadır:

-Ustad, axı 840 yuvarlaq rəqəm deyil, niyə tələsirsiniz?

-Tələsmayımız əbas deyil. Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır, elə bir dahidir ki, hər il bayramını keçirməyə dəyər [1].

Heydər Əliyevin gerçəkləşdirdiyi əməllər sırası birbaşa insan amilinin öna keçməsinə, xalqı, toplumu özünə qaytaran, onun tarixdə, dünya prosesləri içində görünməsinə, var olmasına xidmət edirdi. Məsələn, o, Nizaminin haqqında sərəncam verirdi, müxtəlif tədbirlər keçirildi, tədqiqatlar meydana çıxırdı. Aydınır ki, Qərb ədəbiyyatında XV əsrə qabarən insan amili bizim milli ədəbiyyatımızda hələ XII əsrde Nizaminin poemalarında konsepsiya səviyyəsindədir. 1980-ci illərdə - ədəbiyyatın Nizami ırsına müraciətinin zəminində şairin yaradılığında ehtiva olunan insan konsepsiyasının bütövlüyü dururdu. Heydər Əliyeva görə, Nizami ona görə böyük şair idi ki, yaradılığında lokal xarakterli məsələləri deyil, bütün bəşər miqyasında düşündürən problemləri ehtiva edə bilmişdir. Bədiyyatın daim aparıcı mövzusu olan insana, onun daxili aləminin təkamülünə varmışdır. O, Nizami yaradılığına özünüdüraka, qlobal rifahə aparan müqəddəs, mənəvi mehrab kimi yanaşırı. Heydər Əliyevi o zaman düşündürən bütün məsələlərin - aqli-mənəvi intibahın, milli-bəşəri dəyər və beynəmiləl sərvət axtarışının müasir mərhələsi Nizami əsərlərində miqyas və məzmun gerçekliyi ilə təsdiqini tapdı.

Nizami Gəncəvinin 850 illiyi ilə əlaqədar yubiley tədbirləri 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan verməmişdir. Qeyd edək ki, Nizami ilə bağlı zamanında atılmış mütərəqqi addımlar sonradan ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilmişdir. Belə ki, 23 dekabr 2013-cü ildə Prezident İlham Əliyev şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötbəər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması, dövrü, ədəbi ərisi və məktəbi problemlərinin müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycanlı məfkurəsi işığında tədqiq olunması məqsədilə Nizami Gəncəvinin 870 illik yubileyinin layiqincə keçirilməsi haqda sərəncam imzalamışdır.

"2021 – Nizami İli"! Mənçə, bu qərar imkan verir ki, məsələyə Şərq dəyərlərinin dünyəvişməsi prosesi kimi yanaşaq. Yəni, ümumkulturoloji kontekstdə Dantenin irəli sürdüyü "dunya monarxiyası" ideyası. Şəpənqlərin vahid dünya mədəniyyəti anlayışı ki, bu onlarda ancaq Qərb mədəniyyətinin varlığı ilə xarakterizə olunur, o zaman dünya və cəmiyyət məsələlərini öna çəkən Nizami ırsının bu mədəniyyətin içindəki yerini – yoluñ müəyyənləşdirməliyik. Nizami ırsı İslam Şərqi mədəniyyəti içindədir. Bu, o dövrün reallığıdır, o dövrə Azərbaycan ədəbiyyatı deyilən bir anlaysız yox idi, ədəbiyyat da bùbüütün ümum-islam Şərq mədəniyyəti içində qərarlaşmışdır. Belə bir əhvalin yetirməsi olan Nizamının çağdaş qlobaliza proseslərində xidməti hansı məqamları ilə spesifik ola bilər. Bu suala verilən cavablar diqqətdə saxlanmalıdır.

Ümummilli lider Heydər Əliyevin yuxarıda yer alan fikrindəki bir məqama diqqət yetirmək çox önemlidir: Nizami ilə bəşəriyyəti qovuşdurmaq. Bu, Nizamının əsərlərindəki insan amilindən keçir, dünya və cəmiyyət məsələlərinin qoyuluşundan keçir və s. Bu gün birlik, humanizm anlayışlarına bəşəriyyətin ehtiyacı dənəndən daha artıqdır. Nizami bu böyük məsələnin həllinə hansı töhfələr verib? Şairin yaradılığının əsaslı şəkildə bu prosesə qoşulmağa potensial sərgiləyir.

Şairin poetikasının incələnməsi məsələsində ədəbiyyatşunaslığın üzərinə böyük yük düşür. Müstəqilliyyət adlıadığımız bu otuz ildə ixtiyarımızda yeni metodoloji nailiyyyətlər, ədəbi-elmi qiyamətlər, dəyərlər sistemi vardır. Bu bədii-estetik arsenal Nizamının ırsının yeni tərəflərini meydana çıxarmaqda faydalı ola bilər. Sovet dövründə yaradılığının daha çox sosial qatlara bağlılanan, bədii ırsının ideya-estetik tutumunu dar çərçivədə axtarılan Nizamini modern sonat prinsipləri kontekstində dəyərləndirmək maraqlı nəticələr vera bilər. M.Baxtinin bu fikri çox dəqiqidir: "Özgə mədəniyyət yalnız başqa mədəniyyətin gözü ilə özünü dərindən göstərir" [2, s.334]. Klassikanın hər cür oxunuşu labüddür. Avropa ədəbiyyatı hər klassikə münasibətdə bu təcrübəni təkrar-təkrar təqdim edir və etiraf edək ki, bu onlara daha geniş hüdudlara varmaları üçün imkanlar qazandırır. Nizamini də tanış sistemlərlə bərabər, qeyri-tanış sistemlərlə görüşdürmək onun nəhəngliyini meydana qoymaq baxımından əlverişli olardı. Bir şərtlə ki, bu mövzuda yazan ədəbiyyatşunas Nizami dühəsına, dövrünə və bədii dünyasına kongenial olsun. Nizamini müqayisəli ədəbiyyat kontekstində və təkcə orta əsrlərin mətnləri ilə qarşılıqlı deyil, daha çox modern rəssamlıq, modern ədəbiyyat və s... modern sənət kantekstində araşdırmaq faydalı olardı. Əgər Nizami Höyətə təsir edibsa ("Şərq-Qərb Divan"ındaki "sözü sırı dölu Nizami" ecazı), Höyətə də modern sonat keçid dövrünün - maarifilikdən romantizmə keçidin təminatçısidır, biz Nizamıya bir də bu kontekstdən baxmalıyıq. Bu mənada, Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabında düşündürücü məqamlar çıxdır: İngilis professoru Vilson həyacan, ehtiras və həsrətin bədii ifadəsi baxımdan Nizamini Şekspir və Petrarka ilə müqayisə edib. İtalyan professoru Pizzi Nizamının Bəhram Guru ilə Bokkaccionun Ametosu arasında dərin bənzərliklər müşahidə edib. Fransız professoru Meynard isə Nizamini tarixi roman janrinin atası adlandırb. Bu məsələlər çağdaş dəyərləndirmə prinsipləri istiqamətdindən təhlil cəlb edilərkən niyə müasir dərkini tapmasın?

Modernizmə bütün kəskinliyi ilə qoyulan fərdilik amili, individuallıq, şəxsiyyət problemi XII əsr dahisi Nizaminin əsərlərində darinliyi ilə izahını tapır. Azad şəxsiyyət, müstəqil mövcudluq hüququ, əməl və iradədə sərbəstlik şairin bütün əsərlərinin ana xəttini təşkil edir. Burada nə ir-

qi-sosial mənsubiyyət anlayışı var, nə də fərqli coğrafi məkanlara görə qruplaşma meyilləri. Hüquq eyni olduğu kimi, bədii-fəlsəfi süjet xəttinin təmərküzləşdiyi estetik ərazi də vahiddir.

Qərbdə XIX əsrin sonlarında güclənən modernizm dalğasının bir təzahürü olaraq meydana çıxan feminizm fikir axını ilə Nizaminin qadın-kishi münasibətinə yanaşmasını da müqayisə etmək yerində düşər.

Nizami yaradıcılığında Tanrı məqamı da maraqlıdır. Qərbin mənəvi tənəzzül gerçəkliliyində Tanrı ilə bağının qırılmasının böyük rolu var. Tutacaq bir nəsnə, dirənəcək bir arxa hiss etməyən insanın depressiyaya düşməsi, dünyaya qarşı diraniş-duruş əzmini itirməsi məhz bu səbəbdəndir ki, bu gün də onun ciddi fasadları ilə qarşılışırıq.

Məlumdur ki, bütün orta çağ ədəbiyyatı daha çox dini düşüncənin, inancın sisteminin təsiri altında formal olmuş, sxolastik fəlsəfənin hüdudlarında gəzmişmişlər. Bu düşüncə, dini baxış sistemi azad fikrin gelişməsini engəlləyir, daha çox elm və fəlsəfəni dinlə birləşdirməyə və bù yolla öz mövqeyini möhkamlandırmaya çalışırı. XV əsrənən başlayaraq dünya ədəbi-fəlsəfi fikrdə yeni düşüncə dövrü başlıdı. Başarıyyət sxolastik düşüncəyə vəfat etməyə, üzünü antik ədəbiyyatata tutub, bu ədəbiyyatın örnəklərini yeni zamanın müstəvisinə çıxarıb onları diriltməyə çalışı. Dünya ədəbiyyatında intibah dövrü başlıdı. Humanizm ideyası, İnsan konsepsiyası yenidən sənətin, ədəbiyyatın məhvərində dayandı. Antik Yunan düşüncəsi insana önmə verən bir sistem kimi irəli çəkildi. Halbuki, dünya ədəbiyyatında XV əsrə qabarən insan amili bizim milli ədəbiyyatımızda hələ XII əsrli Nizaminin poemalarında konsepsiya səviyyəsində idi. Bu poeziyada Allah sevgisi qabarıqdır, amma bu sevgi doqmatik anlayış səviyyəsində deyil, insanı qul, kölə kimi görür. Burada insan şəxsiyyətini qoruyan, öz mahiyyətini müxtəlif yönlərdən ortaya qoymağa çalışan fərdidir. Nizami dini buxov hiss eləmirdi, Avropalı islahatçılarından fərqli olaraq bu təcrübənin predmetini Allahı qoymurdu. Allaha inam Nizamidə heç bir halda şübhə altına alınmır. Əksinə, bu poeziyada şükrənlıq və minnətdarlıq hissi öndədir: "Bu minvalla Allahdan nə istədimə / Allah verdi və verilmişə şükr eladım".

Ötən əsrin 60-ci illərində E.Fromm (1900-1980) yazdı: "XIX yüzildə problem bu idi: "Tanrı öldü!". XX yüzilin problemi isə budur: "İnsan öldü" (bax: 3). Nizami yaradıcılığı bu baxımdan görk ediləsi çox dəyərləri özündə ehtiva edir. Onun üçün Tanrısız heç bir əxlaqi dəyərlər sistemi yoxdur. Tanrıya münasibət ölümsüzlük məqamında qərar tapmışdır. Burada Tanrı da, insan da diri, yer üzünən aşrafı sayılan varlıqlardır. Onlardan biri digərini yetirən əsas səbəb kimi çıxış edir. İnsan Tanrınu duyduğu, hiss etdiyi, ona tapındığı qədərincə öz varolmasının təminatçısı salıya bilər. Nizami Gəncəvi oğlu Məhəmmədə nəsihətində yazır:

Öz əhdini Tanrıyla möhkəm saxla,
Başqa əlaqələr üçün ürəyinə qəm salma,
Sən Tanrıyla əhdini pozmasan,
Səni əmin eləyirəm ki, hər şeydən xilas olarsan.

Nəticə / Conclusion

Krimskinin "sufi və romantik" şair adlandırdığı Nizami niyə bu və bütün tərəfləri ilə dünya-ya örnək olmasın ki? Dünyanın harmoniya, xilas proseslərinə, Nizami özünün ahəngə, sahmana addımı ifadə edən, buna çatmağı yalnız qlobal sosial strukturda deyil, həm də fərdi-mənəvi "mənda" arayan sənəti ilə daha etalon ola bilər. Yetər ki, onu bəşəriyyətlə görüşdürülməyin uyğun prinsiplərini tapa bilək. Şairin dünya, əbədiyyət və bəşər kontekstində poetik qüdrət və zənginliyi ancaq bu halda görünə bilər.

Ədəbiyyat / References

1. Xəlil Rza Ulutürk. "Gündəlik". 2 may 1993-cü ildə Heydər Əliyev haqqında yazdığı bir parça. Bakı: "Ədəbiyyat qəzeti", 9 oktyabr 1998.
2. M.Baxtin. Estetika slovesnoqo tvorçestva. Moskva, "İskusstvo", 1979.
3. Bəyidli Cəlal. Çağın Tanrısızlaşdırılmağı. Bakı: "Ədəbiyyat qəzeti", 23 yanvar 2015.

"Год Низами Гянджеви" или процесс глобализации восточных ценностей

Эльнара Акимова

Доктор филологических наук

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: miryusifzade@mail.ru

Резюме. Наследие Низами находится в исламской восточной культуре. Это реальность того времени; в то время не было такого понятия, как азербайджанская литература, и литература была сосредоточена в общей культуре исламского Востока. С какими моментами может быть конкретна заслуга Низами в современных процессах глобализации, что является следствием такого настроения. Ответы на этот вопрос должны быть в центре внимания. С потоком идей феминизма, возникшим на Западе как проявление усиливающейся в конце XIX века волны модернизма, уместно сравнить и отношение Низами к отношениям женщина-мужчина.

Интересна и точка зрения Бога в творчестве Низами. Низами не испытывал религиозных чувств, в отличие от европейских реформаторов, не ставил Бога в предмет этой практики. Порядок веры в Бога ни в коем случае не подлежит сомнению.

Ключевые слова: Низами Гянджеви, современность, течения, независимость, общечеловеческие ценности